

Maj

— 1930 —

25-nel il devamı

# Molla Nasreddin

No 18

Молла Наср-Эддин

Kijmeti 15 kəpiq

Мәhərrəmliq munasəbatı - ilə



Maharrəmliq məhymati zirzibillərinin üzərindən atlaqarak sosializma doğru Bəlli

BUTUN DUNJA JOKSYLLAR BIRLƏŞİNİZ

## „MOLLA NƏSRƏDDİNƏ“ ABONAÇ OLMAK ŞƏRTLƏRİ

## Unvanı

Idarə və müəssisələr üçün:

Bir ajılık . . . . . 80 k.

Uç ajılık . . . . . 2 m. 40 .

Altı ajılık . . . . . 4 . 60 .

Bir illiq . . . . . 9 . —

Başq. Qənnəf Poçt  
cüzus № 64.  
Telefon № 48-83.

## Adres:

Eaxı, Cərap-Nottovsk

Yunus № 64.

Telefon № 48-83.

## Zəhmətqəş və xidmətçilər üçün:

Bir ajılık . . . . . 60 k.

Uç ajılık . . . . . 1 m. 80 .

Altı ajılık . . . . . 8 . 50 .

Bir illiq . . . . . 7 . —

Muəllimlər  
hək joldan çəkəblər

Molla amı, Lap canlı bölgəzəm, qızıl bilmir, nə edim. O qızımız halaca kylbeçən. Düyü Kuly məqsədindən evo qalib boylu bir sohbat edir:

Aga, ki ilə dənə kyrban almamışsan, cüngü kyrban bairamda həmmüdüllümlü bizim bizim içən sejali-jib. Bütöv kyrban lazımlı dədi. Bən cavabında dedim: «Öylüm by nə sozür? Kyrban xydavand aləmin biyyirməs ilə hor bir müsəlman vəcibdir. Cüngü kyrban olmasa idi-qarşı səni qasa idim. By bairamda bəzə Ibrahim peygamberdən kalmış bairamda. Məmənum olan müsəlman qaraq kyrban qassın.»

Sozumuz byra jetirmişdim qıysaq dedi: «Ata, bilişsan no var? By kyrban bairamı, ondan nəsət edibidir qı İbrahim peygamberin öküy koynuy var idı, bazarla qasad idı, alıb eli-jid, jok idı, o idı qı avam camaatı dədi: Allah tala bənə öglym İsmailin avazına idə bir kyrban qasəməni etdi, aqor istəsəniz səsi cənnətə qədəsinə, qəraq allahın by hərjixnya eməl edəsiniz. Əvvəl camaat peygamberin by qostorışına emal etdi və boy ləlib bynyn koynuy satıldı, bazar abad oldı. Bynalar hamisə fırıldakdır. Bütöv boylo şəhərlər yılmamışdır, ozumüzzə 1300 il byndan avvalı vəlisi adamlara taj etməməliq . . . dədi. Yəşənən sözunu qızıl dedim: qos' səsinə bad sut boyla sozürlərə danışma, anzançıxaram.»

İmdi, Molla amı ozun insaf elə, heç by yığsa deñiyan sozür qı byny müslimlərlə yığsa deñir. A qısi vallah qorunur müslimlərdən hək joldan gəkəblər.

Dindar.

2) Bir kimsədə maharramlıq  
çəjirtəpsidir idindən hazırlanılar  
asyra quni Əli sijələrinin ciblərini  
jesin.



İndi man byradə by çəjirtə-  
lərin hot işiindən dənismək isti-  
jirom; hamı qızıl çəjirtəqasından

Bynə hamı bilir qı dumjudə  
çəjirtəqas işi kismıdır:

1) Bir kimsə qızıl çəjirtəqasıdır  
qidi by sahət dərasəb aqipları  
jejir.



## Çəjir təqəzi.

ham da maharramlıq çəjirtəqasın-  
dan.

Belli - aqın çəjirtəqası.

byrada məsələ o kədar qatın daqlı, by çəjirtəqası karabz kyrtnamək o  
kədardə qatın daqlı: mən insafı la-  
zımdır: ja'nı haman məm'yrələr və  
haman təqəzəl qı önlərə by is mu-  
hovvəl olynyb-lazəmələr qı onlar  
bir az insafı ortaşka kojalər və  
byna duşunular qı xah huymət və  
xah aqıncılar-mən onlara ummid-  
vardır qı onları ondasın kolj-  
la by məsələlliati vəzifələrin onlar  
laşlıyınca öz vəktində bitirəcəq-

—Ancaq birca ejbi bydar qı  
bir para joldaslar-jaz fəsilənin iy-  
xışının şirinliqindən gələn qatır  
bilməjib-bər jətərlər, ejla bər qı  
turlar qı onları ojadında çəjirtə  
başlışlar aqipları Jeməqo.

Vakeən-jaz fəsilin iyixəs  
çök sirin olyr.

O qı kaldi, məscid çəjirtəqala-  
ri-qı ibarət işin başı sarxıl  
molla və mərsijsənlərindən by bar-  
da məsələ çok asan vəch jı holl  
olyndır: har qand qı indi, doğradsı,  
məscidlər da imam tozajıslərə  
əlamətli qorurur, və beqar hacis-  
məsədilərin toqutusunda orada  
vaktlərən qecirirler.

«MƏHƏRRƏMLİJİN»

Əməqələr çək zərəri vərdar,  
cüngü boz'ı sən vəm kalmış  
jok-sı və orta-hab qantillər aqın isla-  
rını başına bıskarak bejənci boş  
isər ilə mösgyl olyarlar.

By çəjirtəqaslar 4 aqılıq çəjirt-  
əqdən hecdə qeri kalmışdır.

By çəjirtəqaslar iş modəni inki-  
lab müsəsələrindən mubərəzələrini  
daha canlandırmalar, by  
seza aja, muddətdən qı fəsilət  
və qondalıq işlərindən həlo by halo  
kədər avam kalmış iyksyl və orta  
hablara „maharramlıq“ sənəti  
mənijitini atıtmalı, və onları kolço-  
mak və mütləx mətləflərin təsri  
altıbdan xilas etməlidirlər.

Byda qələfin ycyny  
Gəmli  
itiribdir. xəbər.

Sizdan aziz olmasın, Molla  
ami, bir oziş dostum müslim var.  
«Bir neq qun evəl maqtobda  
Bejnən milət torbijə barədə bojla  
sohbat edirdi: banim sunumlu da  
əkyjan paq paqıza müsləmən bala-  
lardırıdər, kazə bir nəfər arınan kū-  
zundırıb by sunfa qondormırdı.  
Yşaklar by kuzə başka bəzərə  
bəkməmək üçən aralarında jol-  
daşçısan rabito və roftər olmak  
için dedim: «Yşaklar, sizlərdən qı-  
piş inaqı var? qordum barmak  
kalduşarı jöydir. Bildim yşaklar  
nəfəldən və ya xid bir bədən müllim  
nəboj dajanmamak işin sud ista-  
məqəndən ettiğət edirən, ona qora-  
suvalımlı daşqıdım: yşaklar! bı-  
zim bir inaqınız var, ozi qojuq  
və çok sudludur, istordim bələd qı  
sən sizində inaqınız varmı və na-  
rangıduşdır; bir nəfər barmagı-  
kalduşarı „müslim“, bizim qı ka-  
radar, ouzdu az sud verir.» dedi.  
By cavabın sonra bir çox yışkada  
inqilər oldıkym bildirdi: «Boz'ı  
mən inaqı sizin mukəti næzə-  
rinicə hanı, məzəbə killyək edil-  
lər?» Yşaklar bir-birinə bəkəşib,  
bir nəfər jerindən müllim inaqın  
məzəbə olmasa qı dədi. Bən-bəkə  
hejvanlarıñ məzəbə varmı? Ca-  
vab-«Xa-jər» Ben-İnsan ozu bir  
hejvan dəjilim?» Cavab-Hejvan-  
dar, ouzdu dusuncəli işti dədə  
və idraqısi dır. «Ban-pas bojla olan  
syrtdə qorunur qı, insanında  
məzəbə jokmıs, sonradan kon-  
darma sejmış. Siz bilən hejvan-  
lərən militiqi vərdürün?» «Ca-  
vab: Müslim, byda sonradan kon-  
darma sejdir.

Ben-Nədən bildiniz, yşaklar?

Nəcimi. ✓

## KARA XƏBƏR

(Innə-lillahi-və İnnə-liehi Racıyn)

Molla amı, Başınaqzag olsın  
dərəbdən molla, Rıyhan, Rovzəxan,  
dərəbdən molla, Başınaqzag olsın  
rəhbəri olan Aşejidin oğlu Hacı Mir Jisil ağa, by məjəsim  
11-nəbəd by dari fanadan dari bəkəja rehəst byyırırdı.

VAHİD.

Ordybaddan-qozu kan jas ilə tar-  
Verdi müxbir bizo bir gəmis xə-  
bor: «Hacı Mir Jisil aqab bir kara por-  
«Gəflatən etdi o dünjə salar.»

Qor ba qor ag sejind qoz bədəj-  
Naxçıvan olçusunin dini bojı  
Jazan atmış sans arvat qəbəli  
Olan elmin onuna qırı çapır.

To'zija vakti, Mahərrəm kabəg-  
Jüdə bərdən bir taqə tabağ-  
Takçada käləd «mubarək» papag-  
Məscid, təqjilərə çəqud qədər.

Ordybadda kyrlyb to'zija, jas  
Bəndi arvafalarınan kalbin pas-  
Kaldı könjyndə səli «mə'sarı nəs-  
Agladı novha deñi mollə Hacı-  
İndi qoşlarda tədəruq qorulur.  
Ody, aisananı şallax horulur.  
Pijisivə ilan, akbar surulur.  
Edilir hormət amada sakar.

Fıtrəm ilə cəhənəmən malası  
Qəstorib həzərto «vejli», «dərəq».  
Veracəq sadrəd bir jaxşı, soqı  
«Əqrəməzzəjil volov qana qəfar».

Dejacəq: milləti avara kojan  
Maddətan, ma'nən ony paq sojan  
ləqrəm cüfa jeməqəndən no dojan  
Kəşəbək alımla, byndanda bətar.

JUMURUK  
Oldi allah, imam astana,  
Jok behləq, cəhənəmən ləqən.  
Hacı deñi mollə bojera qaza.  
Kalmışaq bir hadis degréy sanan,

## Hərdəm bir.

Səhirlərdən birisi deyir ki, «tu kadr ab əi dani qı, dər qanar fara-ti». Baqınski raboci, gazetəsinin sərəgə qunqu nomrasiñə bələ bir xəbor var idi qı, ayıya kylaklara kyrkysın hər sylkada, ja'nı 24 saatda, kaspı dərjasuna nahak jəro 50 min vədrə sollar syjy toqulur, Bynynsa sabot ider qı, bəylər saklamak vəmən dərjasında başka jer jok imis, ja'nı məsadi ibad demisqan han omı deməd istojram qı, aqar iqtar muvaciqilin, ja'nı sy so'bəsi müdirin bəl balaca salınqarlılığı olmasa idib-syylar, dərijaqə daqıl Başqumın sysyz sahərsənə təqlidir. Əmmə mat-təosisin bəl ha.

O qun, jəzberlən irag, arvad kastpoja taşrif aparmış idi, qı, bər kodor dzylı atəsn; dədəsi rəhməlli kastpoji byra qılı o qito vərnim id. Arvadın haman idan bər emiri abqas həzər elmisi id.

Ban sıylıñ mıl elədiqdan sonra javas-javas at daşqınal al apardım bər vakt qordum atın içindəs hər adət basnak təju, nəmajandır. Vabəl rəvəsinin bolşına ban ancak hanı bər salat edib, başşəkəndə sturdum içarı və jokin etdimi, hanı zəmmi təxələt edir, joka boşkuban işində başnak zəd olmaz-həla ha.

Baqınski raboci, gozətəsinin jəzberlən qoro taza qorاق daftorcuları üçün təzəfən 160 adət lajihə düzəldilmişdir. Bu byym 17 si məkhlük qorulmuşdur. Deməli bir neqə qundan sonra jona qorاق daftorcuları daqıçıdır-ləsəcəddir. Ja'nı han omı deməd istojram qı, aqar qorاق muvaciqiliği hər yunun ustun da yzakdan qoran bir ojanq olsa idi hal hazırda məvcud olan dəf-

HƏRDƏM BİRÇI:

## Hamam byrkysy.

Naxçıvan Zəhmət muvoqqiyyətin 399 nomralı 30 Aprel tarixli karari, üzrə bütün idarəslərə xəbor vermişdir ki idarə işçiləri hamam byrkysy ilə işi daxil olyb və işdan çıkmalıdır. Ona qoradı Molla amı duman kylliklər, karantik duşonu kodor hamam byrkysy-nın qırıltısını janı (fıstıqı) qozşılır-dilar sonra ma'lyen oldı qı ham-

tərcələr ilin axşarına qızafat edirdi. Vo by kodar kədərlərə və byçərdərə soz qoşılış arz edirəm, joksa serkanan dəstiqahilo hanının katilijan karəzim jokdyr. Belə ha.

Bağdañ mijano idarələrdən birisi verdioji rosmi e'lanıno qora idarənin sadri ajda, ancak 6 saat maxtyk kəbəli etmiş olacaqdır. Deməli aqar hanı bər saxs işlər dərjasında anda əjdə 360 nüjar maxtyk kəbəli etmiş olacaqdır. Molla amı hanı bəs duşa bilmərim qı, bər dəkikəlişən sabhdəndə mej dano na cəkər, aqar san bilirsin belə ha.

O qı, kaldi jerli gazetələrdən birisinin jəzberlən qı 33-sıny moq tabının son sunuz tabobası Mysa Əslənov saxta ta'lilikor ilə radio idarəsindən qanc iççi gazetəsi öməqçilərinin həkk zəhmətlərini alırdıq. Uşaq dymytyldiyən bonim heç inannıqan qalmışdır. Ona qoşa qı, aqar by andam kubya mejdəndən, ciz bəz hissən olybdə bəlsə is qorsa idı onda inannımda olardır. Hal by qı, by comab 33-syra möqtbəsindən son səməfənən tabobasıdır. Molla amı bəlsə ha.

Jerdə kaldi qoşqıra məslisi oyuşça qəriştərlər başlarınlara kozadıkları lələda foral-istündən aqəsnən burokətlər qıcılova düşübür. Bər artuk by andam kalmış qəriştərlər mubarəzə etmər, cətilşəndir. Byna da bonim heç sozon jöydir. Xulasa xudavənd təbəqə və təqəla hazırları by islara xəl'sələnərə bər aq eşidən kylək, bər kodor-də qorən qız qaraq vər idı.

Molla emy, bəlsə ha.

HƏRDƏM BİRÇI:

Işinən işləfi işi kylbyy-nın muduri oldyky haldə by ilə bir qırıvanda olsyn evina pyl ilə odyn alımnamsıdır.

By onnyň silati.

Işinən işləfi işi kylbyy-nın muduri oldyky haldə by ilə bir qırıvanda olsyn evina pyl ilə odyn alımnamsıdır.

Xulasa by sıfırlardan Əli jolda çox çokdyr. Həttə kylby re-sizisöryny bir ajlık zohmət həkkini «tyda-syda»-salıbdır.

Səhər kylbyyının muduri Əli-madolyndən kənətçiliqi orassında-dır qı bazarlarda bir dənə olsın xylikan qalıb kylbyda slytyk salmaga koymaz. Əzər bər dəstə xylikan kylby nozdindo təqşil edü qəfi istədiqini kylby xylikənlərə vasitəsilə icra etdirir.

Xulasa by adamlar çox nacib adamdurlar. Allah hocə işçisini bizim Qonca kylbylərinən çok qormash.

Dostlynyz Əjjar Təffor.

## KAPAZ

Taqjazı, məscidən mənzərə salıram. Jok bər anmamalı munym uyun. By şüçənlər on idyj mat kalarım. Səhnədə ojanımar cökəb nə uqun?

2 bisavad

Molla: amma jaxşı, tadibirdir.

## Kənaətqar adamlar.

Gəncədə iqi nəzarə xos xəsisi-jət adam vərdur: Onlarsa bərisi qoşlaş-ıb Qonca Vazgalındə, kylby mudi-rilişini aparsı.

• birisi işi çok nəzaqət ilə oturyab səhər kylbylyndə.

Bogrydanda by adamlar o kodor nocib o kodor xos xəsisi-jətler qı, qərurşur han işi kylbybda içtimi-i dornaq alından ajak bas-maga jer jokdyr.

Hatta han işi kylby mudirlərini sırın dillərindən başka kənaət-cilişləri daix vərdur.

Məsələ: Əlijov vagzal kylbyy-nın muduri oldyky haldə by ilə bir qırıvanda olsyn evina pyl ilə odyn alımnamsıdır.

By onnyň silati.

Işinən işləfi işi kylbyy-nın muduri oldyky haldə by ilə bir qırıvanda olsyn evina pyl ilə odyn alımnamsıdır.

Byna da bonim heç sozon jöydir. Xulasa xudavənd təbəqə və təqəla hazırları by islara xəl'sələnərə bər aq eşidən kylək, bər kodor-də qorən qız qaraq vər idı.

Molla emy, bəlsə ha.

HƏRDƏM BİRÇI:

Xulasa by sıfırlardan Əli jolda çox çokdyr. Həttə kylby re-sizisöryny bir ajlık zohmət həkkini «tyda-syda»-salıbdır.

Səhər kylbyyının muduri Əli-madolyndən kənətçiliqi orassında-dır qı bazarlarda bir dənə olsın xylikan qalıb kylbyda slytyk salmaga koymaz. Əzər bər dəstə xylikan kylby nozdindo təqşil edü qəfi istədiqini kylby xylikənlərə vasitəsilə icra etdirir.

Xulasa by adamlar çox nacib adamdurlar. Allah hocə işçisini bizim Qonca kylbylərinən çok qormash.

Dostlynyz Əjjar Təffor.

## Jeni koçylar.

Byndan iləri qontlarda avam idarətəbija qormamış koçylar olardı və hansı kələ uralşılıq istəsə oksa okulu vermasalar ja xyd kəz ezu on istomşas, kocı o kəz qoturub kaçardı, bər jolda da na kədar fəsilələr torajdır.

İndi işlər təsirin id, indi «tarbijsə» li hesab olynan qant muallim və qant komsolomçuları by cükoçluqdaşları olmuşlar.

Karabag mahali Myagntə qant komsolomçularından Jyssif Aga zada başına bər dəsta jısgab Coli Pəşə oglunyn kuzılp qoturub kaçmışdır. Indi barəşkət eməq itəşiflər. Kuz janadı Jyssif

səvmadıjıni və ona qetməd istomşas idarətəbija qormamış koçylar olardı və hansı kələ uralşılıq istəsə oksa okulu vermasalar ja xyd kəz ezu on istomşas, kocı o kəz qoturub kaçardı, bər jolda da na kədar fəsilələr torajdır.

Sirvan mahali Karamarjam dajırası Beq-dəl qant məqdbə muduridən Ətar xan Jyssif zaddə basına bər dəsta jısgab və kardası üçün «Mərt qant» saqınası aqca İljas kuzunu qatırılmışdır.

Byradə də jəna kazıla ra'ji, xahiş nişəzə alımdanmadan 2-300 manat pyl vo başqa sejər ortağabag qırıp işi qomurdu.

Bydır idindi kadın və kuz-larımızın azadlıklınları təsiridən torajlıları jeni koyçayırlar.

## Jal ustunde.

Qeynişdən mevhymatçuların Borsynı (Qonca) qondırdı Kylbyldulkarı, bər ocaq vərdur. By ocağın sahib və mucavirliarı necə olybsa by qandır bojhırlı olymsılar. Kyrban və kababdaqı maharrəliq mənasıbəti ilə jeno by ocağın bazarə qəlmüşdür. Yzyn Kylak qant mömlinləri və dabanı qatdax qant mömlinə kədənlər jənəda var joklarım by axmas ocaka da-sıbbət teqəmədir.

O qon qondırin bojhırlı tərəfindən bir bogysma səsi eşidildi. Əhvalatı təqəla qərənənərən başıra qul olsın.

## Qənt jeridir nə ejləsin?

Fayvs dajırəsinin (Qonca) Duz karaklı qant Syrasusadı Basır Abbas zaddə iftikə uzvidir. By jakunlarda Başırın anası volat etmişdi. Əlbətədən joldas han qant səra-sərə hamə rezessor və hərəkət qontluları arasında nufuz artıkdir. Ona qoradı butun qontlular ha-la straf qontillarda molllal, zadlı-toqulub mejiti ustuna qalmışdır. Indi byrada Başır joldası, kənamak olmaz: qənt jeridir, no eləsin, qontluları vəzifələri molllal, bərabər qalıblar, bynləri karpıldan kajtardı-

mak olmaz, el a'dotlari var qarəq hal və jesinər, xal'ot versinlər, byn-syz olmaz.

Cərə jokdry, halva kazanları, asılbdə və 700 dan 1000 manata kədər qoradı, qon, qonlular, karənlər dəjəd, uludo dofn edildi, han sejjer sejjer idir.

Byradə istar sadr olsın, is-tar fırçı kənamak olmaz, cunqu qənt jeridir nə eləsin.

IMZA: XƏ'LƏT.

## Irəvan = xəbərləri

Aryad dəlləli.

Iravanın maşhur Sejlinar-dan Mir Homid canavarları aldı, arvatları 2-3-əsdi artıb saklamış vəxəndoj verib jənədən aj-ərəsini alıbdı alıbgına qərə, ona əldənənələrinə azalmak etmişdir.

Onun üçün Mir Homid sajı o byrakmuşdır qı, byndan sonra ona qolən arvadı 6-ajdan tez vəxəndoj vermişdir.

Aktör.

Bağdan İrvanın qalmış aktör Gaffar «Hakki» joldaş-İrvan sahnesində aktörliq burakub, jəni sohnoja çökən turq kəzərlərə uyğunaya qatıbmışdır. İngalaş «Hakki» joldaşın başqatından jəni sohnoja çökən kəzərlər janə qədib qədrənlərinən qırıllar.

Turq teatrosu.

Turq dram teatrosuna sahne-işçiləri vərməq lazımlı bilimci-din-mudur: sulşor, dekorator və sahne fəhləsi işlənlərdən qurur.

Aktör və aktirislarda ham vəxənlərin hamə rezessorluk və başqa vəzifələri ilə etməz məcbür olyrlar. Ona qora jorgyn, jorgyn ojına çəkənlər.

Məqəbdə.


9-sonaliq məqəbdən muduri həzərlərinin-məqəbdə olan müsliməmə illüfatı artıb əldiyeyndən müllimə han qan sabı' birinci dərs 30 dəkikə qecicər vo son dərsidə tamamilə yəşəklərə lagıslajar.

Molla amı İrvanda by qını məvafikliyələrdən çökər, inşaat-ıahə bajat baki olsa janə jəzərəm.

A.



Jemejde qeneq-işlemojadə



Delirian Dekkomyn restoranında  
Bir müşarı üçün ug xidmətlər var

Səbəmajər kassajə onyň kazancı  
Kalmır bir müşarı onda inzar